

“Nikkensei- Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” üçün Yaponiya Dövlət Təqaüd proqramı

Proqrama sənəd qəbulu 22 yanvar, 2020-ci il tarixinədək davam edəcək!

1. ÜMUMİ MƏLUMATLAR

(A) Təqaüd proqramının məzmunu:

“NIKKENSEI” Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən təqdim olunan təqaüd proqramı olub, yapon dilini, mədəniyyətini və Yaponiya haqqında məlumatları beynəlxalq tələbələrə daha mükəmməl şəkildə çatdırmaq məqsədi ilə Yaponiyanın müxtəlif universitetlərində təşkil olunan 1 illik təhsil proqramıdır.

Təlimat kitabçası

- [İngilis dilində](#)
- [Yapon dilində](#)

(B) Təqaüd proqramının müddəti:

2020-ci ilin oktyabr ayından (və yaxud təlim kursu başladığı müddətdən) 1 il ərzində davam edəcəkdir. Təqaüd müddətinin uzadılması mümkün deyil.

(C) Yaponiya hökuməti tərəfindən maliyyələşdiriləcək hissə:

- *Aylıq təqaüd* – 117.000 yapon yeni
- *İkitərəfli aviabilet* (Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)
- *Təhsil haqqı* (universitetin qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

(D) Son illər ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı:

2014-cü il: 1 nəfər (Gifu Universiteti)
2015-ci il: 2 nəfər (Touhoku Universiteti, Saitama Universiteti)
2016-cı il: qəbul olan olmayıb
2017-ci il: 1 nəfər (Hiroşima Universiteti)
2018-ci il: 1 nəfər (Osaka Universiteti)
2019-cu il: 3 nəfər (Hirosaki Universiteti, Hiroşima Universiteti və Qunma Universiteti)

2. MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR VƏ ŞƏRTLƏR:

• *Yalnız Azərbaycan vətəndaşı olan şəxslər.* Yapon vətəndaşları müraciət edə bilməzlər (digər ölkə vətəndaşları vətəndaşı olduqları ölkədəki Yaponiya səfirliyinə və ya konsulluğa müraciət edə bilirlər.).

- 2 aprel 1990-cı il - 1 aprel 2002-ci il təvəllüdü şəxslər.
- Yalnız müraciət zamanında universitetdə (Azərbaycanda olan universitet) yapon dili və yaxud yapon mədəniyyəti ixtisası üzrə təhsil alan tələbələr müraciət edə bilər. Müraciətçilər 2020-ci ilin sentyabr ayı üçün ümumilikdə 1 ildən artıq (yəni, 1-ci kurs tələbələri müraciət edə bilməzlər) yapon dili ixtisasında oxumuş şəxslər olmalıdır.)
- **Qeyd:** Müraciətçilər Yaponiyada 1 illik təhsildən sonra mütləq şəkildə geri dönüb öz Azərbaycandakı universitetlərində təhsili davam etdirməlidirlər. 2 və ya 3-cü kurs tələbələri proqrama müraciət edə bilərlər. 4-cü kurs tələbələri məzun olmadıqları və gedib gəldikdən sonra yenidən universitetdə təhsili davam etdirmək (buraxılış imtahanı və ya digər buraxılış prosedurları) şərtiylə proqramda iştirak edə bilərlər.
- Yaponiya universitetində yapon dilində təhsil ala biləcək dərəcədə yapon dili biliyinə malik olan şəxslər.
- Fiziki və əqli cəhətdən tam sağlam şəxslər.

* Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı “Təlimat Kitabçası”dan baxa bilərsiniz ([ingilis dilində](#), [yapon dilində](#))

3. SEÇİM PROSESİNİN GEDİŞATI:

Qeyd: Qeyd olunmuş tarixlər dəyişə bilər və prosesin bütün detalları yalnız müraciətçilərə bildiriləcəkdir.

22 yanvar (çərşənbə)	<ul style="list-style-type: none"> • Sənədləri birbaşa Yaponiya Səfirliyinə gələrək təhvil vermək lazımdır. • Sənədləri bu üsulla təhvil verməkdə çətinlik çəkən şəxslərdən bizimlə öncədən əlaqə saxlayıb məsləhətləşməkləri xahiş olunur. 	Sənəd qəbulunun bitməsi
Yanvarın sonları	Məlumat telefon və ya mail vasitəsilə bildiriləcəkdir.	Sənəd seçim mərhələsindən müvəffəq olmuş şəxslərin elan olunması
4 fevral (çərşənbə)	<ul style="list-style-type: none"> • Tarix dəyişə bilər. • Saat daha sonra bildiriləcəkdir 	Sənəd seçimi mərhələsindən keçən şəxslər üçün yazılı imtahan (yapon dili) Yapon dili imtahanı 2 saat sürəcəkdir.

5 fevral	Tarix dəyişə bilər	Yazılı imtahanın nəticələrinin elanı (Müsaibə mərhələsinə keçən şəxslərin elan olunması)
6 və ya 7 fevral	Müsaibə səfirlikdə keçiriləcəkdir. Dəqiq tarix və saat müsaibə mərhələsinə keçəcək şəxslərə bildiriləcəkdir.	Müsaibə
Fevralın 1-ci yarısındanək		Müsaibə mərhələsindən keçmiş şəxslərin elan olunması və 1-ci Seçim Mərhələsindən (Səfirlik mərhələsindən) keçmiş şəxslərin Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinə təqaüd proqramına namizədlərinin irəli sürülməsi
Mayın sonu- iyunun əvvəlləri		Yaponiya seçim mərhələsindən müvəffəq olmuş şəxslərin elan olunması
İyul-avqust ayları ərzində		Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi ilə universitetlərin arasında tələbələrin qəbulu haqqında danışıqların keçirilməsi və universitetlərin müəyyənlişməsi
Sentyabr-oktyabr ayları ərzində		Yaponiyaya yola düşmə (yola düşmə tarixi universitet tərəfindən müəyyən olunur)

4. TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI:

Müraciət üçün lazımı sənədlər aşağıdakılardır: bütün sənədlərin ingilis və ya yapon dilində təqdim olunması vacibdir).

(A) Mütləq şəkildə lazım olan sənədlər:

(1) Müraciət forması (*1 nüsxə əsli*) (mütləq şəkildə 7 səhifənin hər birinin doldurulmasına diqqət yetirin)

※ **Fotoşəkil** – “Müraciət formasına yapışdırmaq üçün lazımdır. *Şərtlər:* son 6 ay ərzində çəkilən fotoşəkil; *ölçü:* 4.5×3.5 sm; şəklın arxasında mütləq şəkildə ad, soyad və milliyətinizi yazmaq

※ “**Academic Background**”- “**Akademik təcrübəniz**” haqqında olan hissədə (səhifə 3) 11 illik məktəb təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi ibtidai, ümumi orta və tam orta təhsil olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.

Məsələn,

İbtidai təhsil (4 il): 1, 2, 3 və 4-cü siniflər

Ümumi orta təhsil (5 il): 5,6,7,8 və 9-cu siniflər

Tam orta təhsil 2 (2 il): 10 və 11-ci siniflər

(2) Universitet Seçiminə Dair Müraciət Forması *(1 nüsxə əsli)*

※ “**Universitetlərin kataloqu**” (Yaponiyada Təhsil ala biləcəyiniz universitetlər barədə məlumatı bu linkdən ala bilərsiniz. Bu məlumat “*Universitet Seçiminə Dair Müraciət Forması*” sənədində universitet və kurs seçiminiz üçün vacibdir.

※ Burada sizin qeyd etdiyiniz universitet və ya ixtisas seçimi “*Müraciət formasının*” 15-ci *punktunda* qeyd etdiyiniz Tədris Kursunun növü (**A** və ya **B**) ilə üst-üstə düşməsinə, həmin kursun daxilində olan universitetlərin qeyd olunmasına diqqət yetirməyiniz gərəkdir.

(3) Təhsil aldığı universitetdən qiymət vərəqəsi- 1 nüsxə əsli

※ Bitirdiyiniz kurslara dair qiymət vərəqəsi olub, mütləq şəkildə ingilis və ya yapon dilinə tərcümə olunmuş və notariusda təsdiq olunmuş versiyasını təqdim etmək gərəkdir.

※ Əgər sizin “Transcript” (Qiymət vərəqəsi) sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir nüsxə orijinalı varsa, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz.

Proses zamanı sizdən həmin sənədin surətinin təsdiq olunması tələb oluna bilər (universitet tərəfindən təsdiq olunması).

※ Təqdim olunan sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxə olan orijinal sənədinizi təhvil verməyin.

(4) Universitetdən arayış (ingilis və ya yapon dilində) - *1 nüsxə əsli*

(5) Təhsil aldığı universitetin dekan və yaxud baş müəllimindən tövsiyyə

məktubu (Qoşmadakı formatda və ya başqa formatda təqdim edə bilərsiniz.)- *1 nüsxə əsli*

(B) Mütləq şəkildə tələb olunmayan sənədlər:

(6) Yapon dili biliyini təsdiqləyən sənəd (JLPT sertifikatı) – əgər varsa (*surət - 1 ədəd*; *sertifikatın hər iki səhifəsinin surətini təqdim etmək gərəkdir*)

(C) QEYD:

Aşağıdakı sənədi **yalnız səfirliyin Müsahibə mərhələsindən keçmiş şəxslər** təqdim etməlidir:

Sağlamlıq haqqında arayış - 1 nüsxə əsli

※ Müvafiq formanı doldurmağınız vacibdir. Forma mütləq şəkildə ingilis dilində həkim tərəfindən doldurulmalı, sonda həkimin imzası və xəstəxananın möhürü olmalıdır.

※ Sənədin 7-ci bölməsində “Müraciətçiyi tövsiyə edirsinizmi?” hissəsinə mütləq “YES” və ya “NO” qeyd olunmasına diqqət yetirin. Əks halda sizin sənəd qəbul olunmayacaqdır.

5. ƏLAVƏ MƏLUMAT ÜÇÜN LINK:

(A) Keçmiş illərin seçim imtahanı sualları: (sadəcə nümunədir və məhz Nikkensei imtahanının suallarının nümunəsi yoxdur. Lakin, eyni imtahan sistemi üzrə olan suallar olduğu üçün bu suallara nəzər salaraq imtahana hazırlaşa bilərsiniz).

<https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination.html>

(B) Tez-tez soruşulan suallar

<Yaponiya həyatı haqqında >

Sual 1: Təhsil müddətində Yaponiyada işləmək mümkündürmü?

⇒Bəli, mümkündür.Lakin, tələbə vizası olduğu üçün iş saatlarında məhdudiyət vardır. İşləməyi qadağan edən universitet də ola bilər. Odur ki, ilk öncə universitetinizdən bu barədə məlumat almağınızı tövsiyə edirik.

Sual 2: Təhsil müddətindən sonra Yaponiyada qalıb işləyə bilərəmmi?

⇒Yaponiyada 1 illik təhsildən sonra mütləq şəkildə Azərbaycana qayıtmaq və Azərbaycandakı universitetdəki təhsilinizi davam etdirmək lazımdır.Azərbaycandakı universiteti bitirdikdən sonra özünüz Yaponiyada iş taparaq işləməyə gedə bilərsiniz.

(C) Ətraflı məlumat üçün:

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Məlumat Şöbəsi
Əlaqə nömrəsi: +994 12 490 7818/19 (daxili nömrə: 2)

FAX: +994 12 490 7817/20

Email ünvanı: culture-info@bk.mofa.go.jp